



LINX WOOD CARE

TANITIM: Alkid qətran əsaslı, yüksək yayılma gücünə malik dekorativ taxta qoruyucusudur.

Xüsusiyyətləri: Taxtanın zədələyən və taxtanın rəngini dəyişdirən kif göbələyinə qarşımükəmməl qoruyucudur. Yüksək yayılma gücü ilə taxtanın dərininə nüfuz edir. Ultrabənövşəyi şüalara qarşı dayanıqlı, yüksək keyfiyyətli şəffaf pigmentlər ehtva etdiyindən rəngləri solmaz və taxtanın təbii görüntüsünü örtməz. Taxtanın müqavimətini artırdığı kimi üzərinə çəkiləcək lak və ya boya üçün bağlayıcı təbəqə yaradır. Qısa quruma zamanı rütubət tənzimləyici və mükəmməl hopma xüsusiyyətinə malikdir.

İstifadə qaydaları: Köhnə və ya yeni, daxili və çöl şəraitindəki taxta səthlərin üzərinə güvənlə istifadə edə biləcəyiniz dekorativ qoruyucudur. Taxta evlər, pəncərə, eyvan, içəri və çöl qapıları, taxta çərçülər, taxta pilləkənlər, taxta tavan, lambrin, taxta sütun və dirəklər, mebel aksesuarları və bənzər taxta səthlər üzərində istifadə edilir. Arıçılıq sahəsində istifadə olunan arı qutularında, saunalardakı taxta səthlərdə və qablaşdırılmayan qida məhsullarının saxlanıldığı taxta qablarda tətbiq edilməməlidir. Ayrıca tərkibində bol miqdarda təbii yağ olan teak, iroko və s. bu kimi ağaclardan olan səthlərdə də tətbiq edilməməlidir. "LINX Wood Care and Colourant" istifadə üçün hazırdır. İstifadədən öncə və istifadə zamanı qarışdırmaq lazımdır. İncəltməyə ehtiyac yoxdur.

Quruma müddəti: 8-10 saat. (20°C 65% nisbi rütubət).

Saxlanma: Günəş işığı düşməyən, ağzı qapalı qablarda 5-35°C temperatur arasında, rütubət çəkməyən yerdə saxlanılmalıdır. Saxlanma müddəti: 3 il.

Təhlükəsizlik tədbirləri : R10: Alovlanandır. R66: Təkrarlara məruz qalmalarda dəridə quruluğa və çatlara səbəb ola bilər. R67: Buxarlar uyuşmaya və başgicəllənməyə səbəb ola bilər. S2: Uşaqlar üçün əlçatmaz yerdə saxlayın. S3/7/9: Qutunu qapağı örtülmüş şəkildə sərin və yaxşı havalandırılmış yerdə saxlayın. S16: Boyanı alov yarada biləcək səbəblərdən qoruyun. Yaxınlıqda siqaret çəkməsi qəti qadağandır. S23: Qoxusunu içinizə çəkməyin. S24/25: Göz və dəri ilə təmasından qorunun. S26: Gözlə təmas etdikdə dərhal bol su ilə yaxşıca yuyun. S29: Məhsulu kanalizasiyaya tökməyin. S46: Udulduqda dərhal həkimə müraciət edib, qutunu və ya etiketi göstərin. S51: Yaxşı havalandırılmış yerlərdə istifadə edilməlidir.

- AZS-034-98 Standartına sahib
- ISO 9001:2008 sənədinə sahib

Panda Boya: Binagadi Highway, 4th Madan str.276/1

Tel:(+994 12) 401 90 00, Fax:(+994 12) 401 90 01